

ZAQAFQAZİYADA İLK DƏFƏ DESEMET MEMBRANIN SOYULMASI İLƏ ENDOTELİAL KERATOPLASTİKA (DSEK).

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh.

Artıq 100 ildən çoxdur ki, buynuz qışa xəstəliklərini müalicə etmək üçün onun transplantasiyasından istifadə olunur. [1-2] PK əməliyyatı endotelial disfunksiya nəticəsində baş verən buynuz qışa dekompensasiyasını müalicə etmək üçün qızıl standart hesab olunur. Buna baxmayaraq, PK əməliyyatı görmə defisitində səbəb olan buynuz qışa qatından asılı olmayıaraq, bütün qatlardan transplantasiyası ilə aparılan, qeyri-selektiv cərrahi metoddur.

Cərrahi əməliyyat tələb edən endotelial disfunksiya daha çox- Fuks endotelial distrofiyasının irəliləmiş stadiyasında, cərrahi fəsadlardan sonra olan psevdofakik, yaxud afakik bullyoz keartopatiyada (PBK/ABK), endotelin iltihabi destruksiyasından, okulyar travmadan və PK-dən sonra gecikmiş endotelial dekompensasiyasından sonra baş verir.

ABŞ-da aparılan əməliyyatların 50%-dən çoxu ilkin olaraq endotelial disfunksiyani müalicə etmək üçün aparılmışdır (ABŞ-in Göz Bankı Cəmiyyəti, Statistik Məlumat, 2005).

Zədələnmiş endotelial qatı digər qatlara xətər yetirmədən selektiv olaraq köçürməyə imkan verən cərrahi metod transplantasiya aləmində böyük bir təkandır və bu sahədəki səylər son 10 ildə daha çox artmışdır.

İlk əməliyyatlar aparılan 1998-ci ildən (Geritt Melles və b.), bu günə qədər Arxa Lamellar Keratoplastika (ALK) tədriclə modifikasiya olunmaqla buynuz qışa endotelinin tikişsiz üsulla arxa lamellar transplant şəklində skleral kəsikdən implantasiyası istiqamətini almışdır. Arxaya baxdıqda müxtəlif modifikasiyalarla yanaşı, 3 əsas texnika ayırdılır:

Texnika 1, 9,0 mm skleral kəsikdən 7,5mm [1-3] donor buynuz qışanı sürüsdürmə yolu ilə daxil edilməsi üsüllü vasitəsilə ALK (1999-cu ildə Geritt Melles). Bu üsul ABŞ-da Dərin Lamelyar Endotelial Keratoplastikanı (DLEK) [4] populyar etdi.

Texnika 2, 5,0mm ölçüdə skleral kəsikdən 9,0mm donor[5] bynuz qışanın daxil edilməsi ilə aparılan ALK, kiçik kəsikli DLEK-i [6] (2002-ci ildə Geritt Melles) populyar etdi.

Texnika 3, Desemet membranın soyulması və 9,0mm bükülmüş donor bunuz qışanın ön kameraya daxil edilməsi ilə ALK (2004-cü ildə Geritt Melles) [7,8]. Hal-hazırda bu əməliyyat Desemet membranın soyulması ilə endotelial keratoplastika (DSEK) [9] (2005-ci ildə Frank Price), yaxud Desemet membranın soyulması ilə avtomatlaşdırılmış endotelial keratoplastika (DSAEK) [10] (Mark Gorovoy of Florid) adlandırılır ki, bu zaman donor toxumasının hazırlanması üçün mikrokeratomdan istifadə olunur.

PK ilə müqayisədə bütün bu texnikalar köçürülmüş buynuz qışada minimal refraktiv dəyişikliklər və astigmatizmə səbəb olur. Eyni zamanda tikişlə, yaranın gec açılması ilə əlaqədar ağırlaşmalar olmur, görmədə tez reabilitasiya baş verir və əməliyyatdan sonra xəstəyə az bir vaxt qulluq edilir. [7,10-14]

Aparılan tədqiqatın məqsədi PBK-dən sonra Desemet membranın soyulması ilə Endotelial Keratoplastika (DSEK) əməliyyatını təqdim etməkdir.

Material və metodlar. Bu galəcəyə yönəlmüş, ardıcıl elmi tədqiqatdır. Cərrahi müdaxilə zamanı buynuz qışa endoteli, PBK olan xəstədə, DSEK texnikası ilə köçürülmüşdür. Bir xəstədə, bir göz Z.Əliyeva adına Milli Oftalmoloji Mərkəzdə 26 sentyabrdan indiyə qədər müalicə almışdır. Əməliyyat öncəsi xəstədən yazılı razılıq kağızı alınmışdır. Tədqiqata buynuz qışa stromasında çapığı, irrequlyar və deformasiya olmuş ön kamerası, ön kamerda şüşəyəbənzər cisim, afakiyası, periferik ön sinexiya, kontrol olunmayan qlaukoma və B-skan köməyi ilə aşkar olunan arxa seqment patologiyası olan xəstələr daxil edilməmişdir.

Donor buynuz qışa- 18 yaşlı sağlam şəxsə məxsus, endotelial hüceyrə sayı 3067 h/kv. mm, kənarında 2mm skleral toxuma var idi (İran İslam Respublikasının Mərkəzi Göz Bankı).

Operativ texnika

Əməliyyat H.V.C. tərəfindən aparılmışdır.

Donor lamellyar disseksiyası

Donor buynuz qışa, manual stromal disseksiya texnikasından istifadə etməklə, süni ön kameraya (İndo-Gem) fiksakiya olundu.


İlkin olaraq limbal sahədə 350 mikron qorумalı bıçaqla 5,0mm kəsik aparıldı.

DLEK Əyilmiş Korneal Dissketorun (İNDO-GEM) köməyi ilə donor lamellyar disseksiya aparıldı.

*Resipient buynuz qışanın hazırlanması*

Əməliyyat peribulbar anesteziya altında aparılmışdır.

1. Desemet membranın soyulması üçün işarə rolunu oynayan, sirkulyar şəkildə (diametri 8.0mm olan) buynuz qışa epitelini gensian violetlə işarələnir.
2. Konyuktival kəsik aparıldıqdan və sklera kauterizasiya edildikdən sonra, kiçik kəsikli katarakta əməliyyatında olduğu kimi, 5.0 mm ölçüdə sklero-korneal tunel hazırlanırdı.
3. AC maintainer (İNDO-GEM) aşağı parasentezdən ön kameraya daxil edildi.
4. Saat 10 və 2-də iki ədəd 1.0mm ölçüdə parasentez edildi.
5. Ön kameraya 2.8mm ölçülü bucaqlı keratomla daxil olundu.
6. Küt uclu tərsinə Price-Sinskey qarmağı (İNDO-GEM) ilə parasentezdən ön kameraya daxil olaraq (işarələnmiş sahə ilə) dairəvi desemetoreksis edilir.
7. 20 G İKEDA kapsuloreksis pinseti (İNDO-GEM) vasitəsilə desemet membran ayrılır və çıxarılır.

*Donor buynuz qışanın transplantasiyası*

1. Əvvəlcədən trepanla 8.0mm ölçüdə kəsilmiş donor buynuz qışa endotelial üzü yuxarı şəkildə olmaqla Teflon blok üzərinə qoyuldu.
2. Həmin buynuz qışanın arxa lamellyar qatı asimmetrik 60:40% nisbətində, tako-şəklində qatlandı.
3. Qatlanmış donor toxuma bucaqlı Corneal lamella inserting pinsetinin (İNDO-GEM) köməyi ilə ehtiyatla götürüldü və tunel kəsikdən ön kameraya daxil edildi.
4. Balanslaşdırılmış duz məhlulu və havanın köməyi ilə donor buynuz qışa açılaraq öz yerinə yerləşdirildi.
5. MVR bıçağın köməyi ilə resipientin buynuz qışasının orta periferal sahəsində, qışalar arası mayenin drenajı üçün 4 ədəd bir-birindən eyni məsafədə yerləşmiş kiçik kəsiklər aparıldı.
6. Skleral tunel 10-0 Ethilon (Ethicon, Brussels, Belgium) vasitəsilə tikildi və 7-8.0mm hava qabarcığı ön kamerada saxlanıldı.



Əməliyyatın sonunda subkonyuktival deksametazon və gentamisin inyeksiyası edildi. Göz bağlanaraq xəstəyə ən azı 4-6 saat beli üzərində yatmaq tapşırıldı. Xəstə əməliyyatdan 36 saat sonra evə yazıldı. Post-opertaiv olaraq topikal antibiotik (Ciloxan) gündə 6 dəfə, steroid (prednizolon-asetat 1%) gündə 6 dəfə, regenerasiya üçün məlhəm (Corneregel) gündə 3 dəfə təyin edildi.

Nəticə

Gözündə fakoemulsifikasiyadan bir neçə il sonra klinik olaraq stromal ödem, mikrosistik epitelial ödem, yaxud güclü bullyoz keratopatiya olan 52 yaşlı kişi xəstə (*Şəkil 1*). Əməliyyatdan sonrakı ilk gün pupilyar blok baş vermiş və bəbəyin tam genəldilimiş, $\frac{1}{2}$ tab gündə 4 dəfə Asetozalamid verilməsi ilə aradan qaldırılmışdır. Əməliyyatdan sonra nəzarət 2 həftə idi. Əməliyyatdan öncə görmə itiliyi 0,03 idi. Əməliyyatın 4-cü günü (*Şəkil 2*) görmə itiliyi 0,08, 2 həftə sonra (*Şəkil 3*) isə 0,1 idi.

Əməliyyatdan sonrakı ilk 2 həftə ərzində toxuma uyuşmazlığı olmamış, donor toxumanın dislokasiyası baş verməmiş, heç bir infeksion patologiya aşkar edilməmişdir. Buynuz qışanın ödemi tədriclə azalmış, ancaq son müayinədə tam çəkilmədiyi görülmüşdür. Müşahidənin 14-cü günü biz Visante OCT (Carl Zeiss) köməyi ilə paximetriya (*Şəkil 5*). və transplantın lokalizasiyasını müayinə etdik. Transplant yaxşı fiksasiya olması və qatlar arasında mayenin olmadığı aşkar edildi (*Şəkil 4*).




Şəkil 1. Əməliyyatdan əvvəl buynuz qışanın vəziyyəti.

Normal postoperativ gedişat


Donor toxuma tipik olaraq recipientin buynuz qışasına aralarında heç bir maye və boşluq olmadan adheziya olmuşdur. Müxtəlif dərəcədə buynuz qışa ödeminin bir neçə gündən bir neçə həftəyədək olması labüddür, çünki təzə köçürülmüş toxuma maye qalıqlarını təmizləyir. Ona görə də əməliyyatdan sonrakı ilk bir neçə gün buynuz qışa PK-dən sonrakı kimi şəffaf görünmür. Periferik buynuz qışa toxuması da, burada stroma bir müddət ön kamerası mayesi ilə təmsəda olduğu üçün, graft sərhəddi boyu ödəmlə olur. Bu ödemin çəkilməsi bir neçə həftəyə qədər vaxt aparır. Müləhizəyə görə buna endothelial hüceyrələrin miqrasiyası və maye üçün baryer rolunu oynaması köməklik göstərir. Nə zaman ki, donor toxuma desemet və endothelial hissəsi çıxarılan periferik recipient toxumanın yerinə tam düşməzsə, bu zaman həmin sahədə ödəm, ölçüsündən asılı olaraq, bir neçə aya qədər çəkilməz.




Şəkil 2. Əməliyyatdan 4 gün sonra buynuz qışanın vəziyyəti.



Şəkil 3. Əməliyyatdan 14 gün sonra buynuz qışanın vəziyyəti.



Şəkil 4. Transplant yaxşı fiksasiya olması və qatlar arasında mayenin olmadığı aşkar edildi.
Visante OCT (Carl Zeiss)



Şəkil 5. Visante OCT (Carl Zeiss) köməyi ilə paximetriya.

Diskussiya

Nəticə almaq və onu təhlil etmək bir qədər vaxt və lazımı xəstə kütləsi tələb edir. Mən sizə DSEK-in PK ilə müqayisədə üstünlüklerini və çatışmayan cəhətlərini göstərmək üçün başqa tədqiqatlardan nəticələri təqdim etmək istəyirəm.

İdeal endotelial transplantasiya proseduru praktik səviyyədə və məxsusi planına görə 7 məqsədi doğrultmalıdır. Bunlara aşağıdakılardır:

Postoperativ nəzərəçarpan astigmatik dəyişiklik olmadan hamar səthi təmin etmək kimi birinci məqsəd DLEK/PLK və DSEK/DSAEK proseduraları tərəfindən uğurla yerinə yetirilir.

Price və Price [20] özlərinin ilk 50 DSEK əməliyyatından 6 ay sonra xəstələrdə orta refraktiv astigmatizmin $1.5 \pm .94$ D olduğunu aşkar etmişlər. PK əməliyyatından sonra, tikişlər yerində olarkən, 3 ilə 6 D arasındadır və hətta ən yaxşı cərrahda belə daha çox ola bilər. Pineros və əməkdaşları [13] aşkar etmişlər ki, Fuks distrofiyası olan xəstələrinin 42%-dən çoxunda astigmatizm 5D və daha yuxarıdır. Astigmatizmin dərəcəsi tikişlər söküldükdən sonra kəskin arta bilər və əgər bunu eynək, yaxud kontakt linza vasitəsi ilə korreksiya etmək mümkün deyilsə, o zaman kəsiyi bir qədər relaksasiya etmək, pazabənzər kəsiklər, refraktiv lazer korreksiya kimi ikincili cərrahi prosedurlardan istifadə olunur. [13-19]

İkinci məqsəd, endotelial transplantasiya əməliyyatından sonra stabil və gözlənilən buynuz qışasının işıqsındırma qüvvəsinə nail olmaqdır.

Price və Price-nin [20] məlumatına görə 98 DSEK olunmuş gözdə əməliyyat öncəsi $-.68 \pm 1.60$ D (interval, -6.60- dan 3.75) olan sferik ekvivalent 6 ay ərzində ($P = .0007$) $.66$ D-dan $-.09 \pm 1.6$ D-dək (interval, -5.6-dan 4.25) artmışdır.

Üçüncü məqsəd, endotelial keratoplastika əməliyyatının donorun sağlam endotelial hüceyrələri hesabına resipientin buynuz qışasının normal hidratasiyasını təmin etmək qabiliyyəti müəyyən olunmuşdur.

Nieuwendaal və əməkdaşlarının 21 məruzəsinə görə onlar əvvəlcədən kəsilmiş və orqan kulturası mühitində (Optisol) saxlanılan buynuz qışanı köçürükdən sonra, 15 gözdə 6 aydan 8 aya qədər ($n=7$), 13 aydan 18 aya qədər ($n=6$) və 26 aydan 27 aya qədər ($n=2$) müşahidə etmişlər. Qısa müddətli müşahidə qrupunda preoperativ Endotelial Hüceyrə Sıxlığı (EHS) postoperativ EHS-yə nisbətən 31% (interval, 14%-dən 46%-dək), orta müşahidə qrupunda EHS 38% (interval 0%-dən 64%-dək) və 2 il əvvəl əməliyyat olunmuş iki gözdən isə birində EHS 25% digərində 54% azalmışdır. İlkin preoperativ EHS-dən hüceyrə ölümü Optisol mühitində saxlanılan buynuz qışalarda PK cərrahiyəsindən sonra 15%-lə 35% idi [22-30].

Dördüncü məqsəd, bütün növ limbal əsaslı EK əməliyyatlarında göz alması yaralanmadan və infeksiyadan qorunmuş olur.

EK cərrahiyəsi qapalı olduğu üçün zamanı gözdaxili təzyiq, açıq ön kamerada aparılan və hər an xoroidal qansızma qorxusu olan PK əməliyyatından fərqli olaraq, daha yaxşı kontrol edilir. 5mm uzunluqlu kiçik kəsikli DSEK-i skleral tunel katarakta əməliyyatı ilə müqayisə olunur. DSEK əməliyyatından sonra buynuz qışanın epitelial defektinə nadir hallarda rast gəlinir və buna görə də ilkin əməliyyatdan sonrakı dövrədə göz infeksiyon aşırılaşmalardan qorunmuş olur. Son olaraq, EK-da səthi tikişlərin olmaması, PK əməliyyatından sonra tez-tez rast gəlinən, vaskulyarizasiya, infeksiyaya səbəb olan boşalmış tikiş, [31-34] ümumiyyətlə, limbal arxiterkturnan, resipientin buynuz qışasının stromal qatının əksər hissəsinin qorunması, göz almasının əməliyyatdan əvvəl və sonra qorunması kimi xüsusiyyətlər EK cərrahiyəsinin PK üzərində üstünlüyüdür.

Beşinci məqsəd, hal-hazırda EK-nin nəticəsi olan, optik təmiz buynuz qışaya nail olmaq.

EK cərrahiyəsi horizontal donor-resipient səthi yaradır ki, bu da görmə oxunun üzərini örtür. Ön lamellyar cərrahiyədən sonra, dərin stromal səth öz xüsusiyyətinə görə final görməni 20/40 və daha az olmaqla məhdudlaşdırır bilər [35]. Onlar öz tədqiqatlarını 98 DSEK olunmuş gözə qədər genişləndirdikdən sonra, 6 ay ərzində görmə itiliyinin 20/42, bunlardan 55%-nin 20/40 və daha çox gördüyüni aşkar etmişlər [20]. PK əməliyyatından sonra görmə itiliyi göstəriciləri 20/40 və daha çox, müxtəlif tədqiqatlarda isə 27%-dən 75%-dək dəyişir [36-40].

Altıncı məqsəd, praktik nöqtəyi nəzərdən əməliyyatın asan və tez yerinə yetirilən olması.

PK əməliyyatı texniki cəhətdən asan yerinə yetirilir və bir çox rezident və fellowşip proqramlarında onun öyrədilməsi həyata keçirilir. Bu onun güclü tərəflərindən biridir.

Yedinci məqsəd, antigen-neytral donor endotel qatıdır, ancaq bu cərrahi plandan daha çox donor xüsusiyyətlərindən asılıdır.

Toxuma uyuşmazlığı PK ilə müqayisədə EK-dən sonra daha azdır ($P = 0.035$) [41]. Əgər əməliyyatdan sonrakı ilk iki il ərzində 199 EK-dən 15-də (7.5%) toxuma uyuşmazlığı baş vermişdir, PK-dən sonra bu göstərici 708-dən 92-dir (13%)[41]. EK-dən sonra toxuma uyuşmazlığının donor toxumanın dekompensasiyasına keçməsi PK-ya nisbətən çox azdır ($P = 0.063$), EK-da 1 (6.7%) toxuma uyuşmazlığını qarşı, 26 (28.3%) PK-dən sonrakı uyuşmazlıq[41].

Göstəricilərə əsaslanaraq demək olar ki, PK ilə müqayisədə EK əməliyyatından sonra aşağı toxuma uyuşmazlığı faizi aşağıdakı hallarda baş verir:

1. boş və ya qırılmış tikişlərin olmaması,
2. EK zamanı epitelial tamlığın saxlanması donor alloantigenlərini resipientin immun sistemində görünməz edir,[42]
3. EK zamanı donor toxumada səthi stroma olmur. Sensibilizasiyaya səbəb ola biləcək donor dendritik hüceyrələr əsasən səthi stromada yerləşir [42].

PK ilə müqayisədə bir çox, donor və recipient qatları sərhəddi, toxuma uyuşmazlığı tezliyi, uzunmüddətli endotelial hüceyra itkisi kimi, əməliyyatdan sonra uzun-müddətli müşahidəyə əsaslanan suallar hələ də öz cavabını tapmayıb. Mən inanıram ki, yaxın gələcəkdə Zərifə Əliyeva adına Milli Oftalmoloji Mərkəzdə biz bu suallara cavab tapacağıq.

Yekun:

Standart PK ilə müqayisədə DSEK daha az refraktiv dəyişikliyə səbəb olaraq, endotelia disfunksiyası olan xəstələrdə tez görmə reabilitasiyasını təmin edir. Bu texnika resipientin epitel, Bouman və tam stromal qalımıqını qoruyaraq, toxuma tamlığını pozmur.

ƏDƏBİYYAT

1. Zirm E. Eine erfolgreiche totale Keratoplastik. *Arch Ophthalmol* 1906;64:580-593.
2. Zirm ME, Mannis AA. Eduard Zirm 1863-1944. In: Mannis MJ, Mannis AA, eds. *History of Ophthalmology Corneal Transplantation: A History in Profiles*. Vol 6. Belgium: J.P. Wayenborgh; 1999:129-141.
3. Sugar A, Sugar J. Techniques in penetrating keratoplasty: a quarter century of development. *Cornea* 2000;19:603-610.
4. Melles GR, Lander F, van Dooren, BR, et al. Preliminary clinical results of posterior lamellar keratoplasty through a sclerocorneal pocket incision. *Ophthalmology* 2000;107:1850-1856.
5. Terry MA. Deep lamellar endothelial keratoplasty (DLEK): pursuing the ideal goals of endothelial replacement. *EYE* 2003;17:982-988.
6. Terry MA. Endothelial keratoplasty (EK): history, current state, and future directions [editorial]. *Cornea* 2006;25:873-878.
7. Gross RH, Poulsen EJ, Davitt S, et al. Comparison of astigmatism after penetrating keratoplasty by experienced cornea surgeons and cornea fellows. *Am J Ophthalmol* 1997;123:636.
8. Wilson SE, Klyce SD. Quantitative descriptors of corneal topography: a clinical study. *Arch Ophthalmol* 1991;109:349-356.
9. Belmont SC, Zimm JL, Storch RL, et al. Astigmatism after penetrating keratoplasty using the Krumeich guided trephine system. *Refract Corneal Surg* 1993;9:250-255.
10. Davis EA, Azar DT, Jacobs FM, et al. Refractive and keratometric results after the triple procedure: experience with early and late suture removal. *Ophthalmology* 1998;105:624-628.
11. Gorovoy MS. Descemet-stripping automated endothelial keratoplasty. *Cornea* 2006;25:886- 889.
12. Reddy SC, Gupta S, Rao GN. Results of penetrating keratoplasty with cataract extraction and intraocular lens implantation in Fuchs' dystrophy. *Indian J Ophthalmol* 1987;35:161-166.
13. Riddle HK, Parker DA, Price FW. Management of postkeratoplasty astigmatism. *Curr Opin Ophthalmol* 1998;9:15-22.
14. Pineros OE, Cohen EJ, Rapuano CJ, et al. Triple vs nonsimultaneous procedures in Fuchs' dystrophy and cataract. *Arch Ophthalmol* 1996;114:525-531.
15. Binder PS. The effect of suture removal on postkeratoplasty astigmatism. *Am J Ophthalmol* 1988 ;105:637-641.
16. Ing JJ, Ing HH, Nelson LR, et al. Ten-year postoperative results of penetrating keratoplasty. *Ophthalmology* 1998;105:1855-1860.
17. Price FW, Whitson WE, Marks RG. Progression of visual acuity after penetrating keratoplasty. *Ophthalmology* 1991;98:1177-1181.
18. Seitz B, Langenbucher A, Kus MM, et al. Nonmechanical corneal trephination with the excimer laser improves outcome after penetrating keratoplasty. *Ophthalmology* 1999;106:1156-1160.
19. Serdarevic ON, Renard GJ, Pouliquen Y. Randomized clinical trial of penetrating keratoplasty: before and after suture removal comparison of intraoperative and postoperative suture adjustment. *Ophthalmology* 1995;102:1497-1501.
20. Malecha MA, Holland EJ. Correction of myopia and astigmatism after penetrating keratoplasty with laser in situ keratomileusis. *Cornea* 2002;21:564-569.
21. Price FW, Price MO. Descemet's stripping with endothelial keratoplasty: comparative outcomes with microkeratome-dissected and manually dissected donor tissue. *Ophthalmology* 2006;113:1936-1942.
22. Nieuwendaal CP, Lapid-Gortzak R, van der Meulen IJ, Melles GJR. Posterior lamellar keratoplasty using descemetorhexis and organ cultured donor corneal tissue (Melles technique). *Cornea* 2006;25:933-936.
23. Hayashi K, Hayashi H. Simultaneous versus sequential penetrating keratoplasty and cataract surgery. *Cornea* 2006;25:1020-1025.

24. Ing JJ, Ing HH, Nelson LR, et al. Ten-year postoperative results of penetrating keratoplasty. *Ophthalmology* 1998;105:1855-1865.
25. Bourne WM, Nelson LR, Maguire LJ, Baratz KH, Hodge DO. Comparison of Chen medium and Optisol-GS for human corneal preservation at 4 degrees Celsius. *Cornea* 2001;20:683-686.
26. Langenbucher A, Seitz B, Nguyen NX, Naumann GO. Corneal endothelial cell loss after nonmechanical penetrating keratoplasty depends on diagnosis: a regression analysis. *Graefes Arch Clin Exp Ophthalmol* 2002;240:387-392.
27. Reinhard T, Bohringer D, Enczmann J, et al. HLA class I/II matching and chronic endothelial cell loss in penetrating normal risk keratoplasty. *Acta Ophthalmol Scand* 2004;82:13-18.
28. Frueh BE, Bohnke M. Prospective, randomized clinical evaluation of optisol vs organ culture corneal storage media. *Arch Ophthalmol* 2000;118:757-760.
29. Lass JH, Bourne WM, Musch DC, et al. A randomized, prospective, double-masked clinical trial of optisol vs dextsol corneal storage media. *Arch Ophthalmol* 1992;110:1404-1408.
30. Bourne WM. Cellular changes in transplanted human corneas. *Cornea* 2001;20:560-567.
31. Patel SV, Hodge DO, Bourne WM. Corneal endothelium and post-operative outcomes 15 years after penetrating keratoplasty. *Trans Am Ophthalmol Soc* 2004;102:57-66.
32. Akova YA, Onat M, Koc F, et al. Microbial keratitis following penetrating keratoplasty. *Ophthalmic Surg Lasers* 1999;30:449-454.
33. Confino J, Brown SI. Bacterial endophthalmitis associated with exposed monofilament sutures following corneal transplantation. *Am J Ophthalmol* 1985;99:111-114.
34. Stechschulte SU, Azar DT. Complications after penetrating keratoplasty. *Int Ophthalmol Clin* 2000;40:27-32.
35. Jonas JB, Rank RM, Budde WM. Immunologic graft reactions after allogenic penetrating keratoplasty. *Am J Ophthalmol* 2002;133:437-443.
36. Rich LF. Expanding the scope of lamellar keratoplasty. *Trans Am Ophthalmol Soc* 1999;97:771-785.
37. Barkana Y, Segal O, Krakovski D, et al. Prediction of visual outcome after penetrating keratoplasty for pseudophakic corneal edema. *Ophthalmology* 2003;110:286-290.
38. Akpek EK, Altan-Yaycioglu R, Karadayi K, et al. Long-term outcomes of combined penetrating keratoplasty with iris-sutured intraocular lens implantation. *Ophthalmology* 2003;110:1017-1022.
39. Jonas JB, Rank RM, Budde WM. Visual outcome after allogenic penetrating keratoplasty. *Graefes Arch Clin Exp Ophthalmol* 2002;240:302-307.
40. Claesson M, Armitage WJ, Fagerholm P, et al. Visual outcome in corneal grafts: a preliminary analysis of the Swedish Corneal Transplant Register. *Br J Ophthalmol* 2002;86:174-180.
41. Olson RJ, Waltman SR, Mattingly TP, et al. Visual results after penetrating keratoplasty for aphakic bullous keratopathy and Fuchs' dystrophy. *Am J Ophthalmol* 1979;88:1000-1004.
42. Bruce D. S. Allan, MD,* Mark A. Terry, MD,† Francis W. Price, Jr, MD,‡ Marianne O. Price, PhD,§ Neil B. Griffin, MD,¶ and Margareta Claesson, MD. Corneal Transplant Rejection Rate and Severity After Endothelial Keratoplasty *Cornea* 2007;26:1039-1042.
43. Strelein JW. New thoughts on the immunology of corneal transplantation. *Eye*. 2003;17:943-948.

ПЕРВЫЙ СЛУЧАЙ ЭНДОТЕЛИАЛЬНОЙ КЕРАТОПЛАСТИКИ ОТСЛОЕНИЯ ДЕСЦЕМЕТОВОЙ МЕМБРАНЫ (КОДМ) В АЗЕРБАЙДЖАНЕ.

Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, г.Баку.

РЕЗЮМЕ

Цель: Описать случай псевдофакической буллозной кератопатии (ПБК) после эндотелиальной кератопластики отслоения десцеметовой мембранны (КОДМ) через маленький разрез.

Методы: В данном случае эндотелий роговицы был выборочно замещен методом КОДМ в глазу с ПБК. Операция произведена у одного больного на одном глазу в Национальном Центре Офтальмологии имени акад. Зарифы Алиевой с 26 сентября 2009 года до настоящего времени. Десцеметова мембрана и эндотелий были отсепарованы от роговицы реципиента, а слои донорской роговицы диаметром 8 мм, включающие заднюю стromу и здоровый эндотелий были имплантированы через 5 мм разрез. Был использован воздушный пузырь для создания тесного контакта между донорской тканью и тканью реципиента, что позволило провести процедуру бесшовно.

Результаты: 50-летний мужчина прошел процедуру КОДМ по поводу ПБК на правом глазу после факоэмульсификации, проведенной несколько лет назад. Здоровая донорская роговица (3067 клеток/мм²) была рассмотрена для трансплантации. Наблюдение проводилось в течении 3-х недель. Предоперационная острота зрения была 0,03, на 4-й день она составила 0,08, через 3 недели после операции она повысилась до 0,1.

Выводы: По сравнению со стандартной проникающей кератопластикой КОДМ вызывает минимальное рефракционное изменение и обеспечивает быстрое восстановление зрения у пациентов с эндотелиальной дисфункцией. Эта техника поддерживает структурную целостность роговицы путем сохранения эпителия, слоя Боумена и целой стромальной толщины реципиента.

Hasanov J.V.

FIRST CASE REPORT DESCemet-STRIPPING ENDOTHELIAL KERATOPLASTY (DSEK) IN AZERBAIJAN.

National Ophthalmology Centre named after acad. Zarifa Aliyeva, Baku.

SUMMARY

Purpose: To report a case of pseudophakic bullous keratopathy (PBK) after small-incision Descemet stripping endothelial keratoplasty (DSEK).

Methods: In this prospective, non-randomised, consecutive, interventional case, the corneal endothelium was selectively replaced by the DSEK technique in eye with pseudophakic bullous keratopathy (PBK). One eye was treated in Zarifa Aliyeva Eye Centre from 26 September 2009 up to present time. Descemet membrane and endothelium were stripped from the recipient and an 8-mm diameter donor button consisting of posterior stroma and healthy endothelium was folded and implanted through a 5-mm incision. An air bubble was used to press the donor tissue against the recipient cornea, allowing it to attach without sutures.

Results: A 52-year-old man underwent DSEK for pseudophakic bullous keratopathy in his right eye after phacoemulsification some years ago. Healthy donor cornea with a cell count of 3067 cells/sq. mm was considered for transplantation. Follow-up was less than 1 month (3 weeks). Preoperative best-corrected visual acuity (BCVA) was 0.03. The BCVA 4th day after surgery 0.08. The 3rd week after surgery BCVA 0.1.

Conclusions: Compared to standard penetrating keratoplasty, DSEK causes minimal refractive change and provides rapid visual recovery for patients with endothelial dysfunction. This technique maintains the structural integrity of the cornea by preserving the recipient's epithelium, Bowman's layer, and entire stromal thickness.